

Biz anaların qızlarına rəngli qumaslardan bəbələr tikdikləri günlərdən gəldik.

Esat SELİŞİK

MƏNİ DƏ APAR İSTANBULA

Məni də apar İstanbul'a,
apar, apar içində -
qətbiminə nə dorin,
... nən gizli yerində...
Məni də apar İstanbul'a
və sadəcə son bil
sərr dütünçüsünün -
qraqları güllə işlənmis
məndilin
... arasında olduğumu...
Məni də apar İstanbul'a,
avtobuslarda
çamaşırınlar,
çantalınlar
... içini yoxlayırlar on çox.
Kimin ağına golocok ki.
... qolbina baxsın?
Bir də baxsalar nə olacaq?
Sevgi Allah işidir -
gözəl görünməz!

Məni də apar İstanbul'a,
inan,
... sənə zorla qədər də
... yük olnaram,
səhər-səhər
aynannın önlündə
saçlarını bozuk-düzək verərək
... səsini de çıxarmam...
Öz-öznənə dənışsan:
"Bəlkə yana darayım?"
Bəlkə
boynumun arxasında
... dütünlyüm?
Bəlkə açıb töküm?"
Amma
nə sırdısa, axırdı yeno
mənim ürəyimden keçəni
eləyirsən...

Məni də apar İstanbul'a,
apar, apar içində -
qətbiminə nə dorin
... nən gizli yerində...
Məni də apar İstanbul'a
və sadəcə son bil
sərr dütünçüsünün -
qraqları güllə işlənmis
məndilin
... arasında olduğumu...
Bir biletə
... mənənə Kədiköy gəmisiño,
göyortaya qalxaq,
... saçlarıñ gözələyir
... yüz ilin küləkləri,
həsrat içində,
həsrat içində...

Məni də apar İstanbul'a,
Ortaköyə qohvo içək,
ya da eşq,
buglu-buglu,
üdüm-üdüm...
Yük olmaram,

yormaram sonu demişdim...
Amma, nə edim,
dinc dura bilmirəm,
sondan nəso istayırom,
dirona-dirona,
ayaqlarını yera döya-döya,
içində böyümiş
bir çocuq kimi...

Səfərdən qayıdarkən, inan,
qolbin yenə monimle dolu olacaq -
İstanbul xatirələrini
qoymağá yer tapımayaqasən...

SƏNİNİLƏ Dostum Erola

Biz uşaqlığımızı
əski nağılardakı
alma bağlarında
qoyub goldik,
Biz baharımızı
sentəyənən son günlerində
solğun bonizli günsün
batığı yerdə umutduq.
Biz ana südü dadimiq:
hoyata və ölüme
... çarpa böyüdük -
içimzdəki "mon" i "biz" yadıq,
çoxaldıq, çoxaldıq, çoxaldıq...

Doğrudur,
plastik oyuncaqlarımız olmadı,
Amma birzı
sevgidən və torpaqdan
... nelər düzəltməmişdər,
Təkərləri cəpdən
bir arabamız vardi -
nə, nə axarardıq
Kələğəlinin keçib getdiyi
... yillarda?

Biz
anaların qızlarına
rəngli qumaslardan
bəbələr tikdikləri
gürkərdən goldik.

Birlərə böyüdük soninlo,
Birlərə çökdik ilk siqaretimizi
Birlərə dayandıq kürək-kürəyo,
ilk gonçlik davallarımızda.
Sevgimiz dilo götürməkə
... çətinliklə çökəndə,
mono filmliardon
dadlı-dadlı sözərəzərlərdən,
əsərətərək etdin
... titrəyən sosumu -
Biz bu günlər qoqalarla
... vo eşlər goldik!

Riyaziyyatdan,
... kimyadan zoif idik,
Amma həyatdan -
dostluqdan,
... mordikləndən
... başımız çıxırdı,
otlu dirnəq kümüydik!
Solmasın deyo
bağışımızda çıxıklär,

gül açısından
çəçəqlərin üzü
göz yaşını yağış,
acını nemət bildik.
Bir udum suyu,
bir tiko çorayı,
bit do
... saf qəlbimizi
bölüşdük...

Bir qab isti şorbanı
qonum-qonşudan işsərgəyəndə,
içimiz üzəndən sazaqlardan gəldik.

Körpələr ağlaması,
gəlinlər qara bağlaması deyo
dənəmdik yolumuzdan -
əyilmədən, sarpmadan gəldik.

Böyümdən yaşandıq -
mon hələ həyata
bir çocuğun
... sual dolu
... gözəl ilə baxıram:
biz bu dünyaya niyo goldik?

Təkərləri çop arabalar...
İlk siqaret...
İlk dava-dalaş...
Biz bu dünyaya
Eşq ilə, yaşamaya,
Eşq ilə ölməyə goldik!..

GƏL, BİR DƏLİLİLİK ELƏ

Gəl, bir dəlilik elə, Cimcimo,
günəş ol bu sabah.
Sonra bir fırça al alına, işqəndən,
küçənzədəki
... bütün maşınların üstüne
günsə çok:
... yaşı, sarı, turuncu rəngdə.
Amma gözəl ha,
yaxalınma.

Gəl, bir dəlilik elə, Cimcimo,
Dəniz ol bu sabah,
içində koşf edilməmiş
... dorinliklər olsun.
Amma gözəl ha,
batma.

Gəl, bir dəlilik elə, Cimcimo,
həyat ol bu sabah.
Sonra həyatın monasını sor
anandan,
riyaziyyat mülöllimindən,
habəndən,
təndiğin hər kosdən.
Vo alıldığın cavabları
bir yera yığında
"Boş" alınsa,
sakin, qışına.

Gəl, bir dəlilik elə, Cimcimo,
məktəb önlüyü ol bu sabah.
Doğquz yaşındı
... bir çocuq bozo.
Təbaşirdimistəndəki o ləkə?
Çocuqlar qədar tomizdir
... kirli önlükleri do.
Sakin ha,

Ağlından çıxarma.
Bir dəlilik elə, Cimcimo,
koponok ol bu sabah.
Amma unutma
Ömrünün
ilk ami ilə son am arasında
qoçaman bir gün var!

Gəl, bir dəlilik elə, Cimcimo,
yuxu ol bu sabah.
Masələn, bir filin
özünü göyərçin hesab etdiyi
bir yuxu.
Son da ona qoşul uç.
Amma yixılıb,
bir yerini sindirma!

Gəl, bir dəlilik elə, Cimcimo,
Şeir ol bu sabah.
Günoş olsun, doniz olsun,
həyat olsun, bulud olsun,
məktəb önlüyü olsun
və koponoklar üçən içində.
Eşqi gör müstəralında,
Amma sakın ha,
dəlilik eləyib,
... aşlı olma!

BİR NAĞİL YAZAQ

Sənini bir nağıl yazaq.
"Sonsuz eşq" olsun adı.
İçində quş ürokli
yunas balıqlarının üzdüyü
işq rəngli dənizlərdə çimək.
Hər səhər pəncərəmizi
koponokları və molokların ugduğu
masmavi göyütüne açaq.
Faşır-füqarədan
öyrənsin dostluğun qırx quldurlar.
Qardaş olsun cintənlər parıllar.
Yüz illər boyunca köksüntüdə
həp çocuq ürəyi gözdirək.
Bütün kainatla gizlənpaç oynayaq
mavi gecədə,
bir ilduzun töbəssümündə,
baharı

yeddi işləmin qışında
nərgiz çiçəyinin otunda təpəq
və biz gizlənlər,
bütün kainat ol-olə versin.
arasın bizi
göyqurşaqının rongında,
rützələrin zümzüməsində,
çəçəklərin səsində,
buludların yuxusunda
amma sonda soni mənim,
məni sonin qalbində təpsinər.

GECƏ KİMİ

Bu gecə yarısı
... sonu düşünməkə möşğulam.
Qəlbimizin açıq pəncərəsindən
eyni ildətərə baxışımızı
bilirəm.
Bir dilək tuturam,
... yoni, Tanrından sonı istayırom.
Bir gecənin,
bir də gözlərinin qarasına

vuruluram.
 Qolbiinizin açıq pəncərəsindən
 ceyni ulduzla danişırıq, bilirəm.
 Min kilometrlərlə
 uzaq olsan da məndən,
 Gecə yorğan kimi
 örtür üstümüzü...
 Artıq sən yanım dasan,
 Gecə heç bitməsin deyirom
 və hər gün
 ürəyimin üfüqünü
 gecə kimi enməyini gözləyirom...

GÜLBƏYAZ

Gülbəyaz -
 ailənin dördüncü qızı
 Ankarada
 bir gecəkonduda doğuldu.
 Atası istəyirdi oğlan olsun,
 Amma qismət -
 Allahın yazdığını yazı!
 Atası oğlan üçün
 yəqin gözləyəcək
 başqa bir yazı...

Gülbəyaz -
 yoxsulluğun omizdirdiyi uşaq -
 bork-bork yapışdı həyatdan,
 pambıq kimi yumuq-yumuq ağ əlləri...

Gülbəyaz
 yoxsulluğu
 süfrədəki
 bürüşmüs zeytun donosindo,
 yanmayan sobanın
 soyuq üzündə,
 atasının acıqlı səsində gördü.
 Böyük bacılarının
 köhnələri ilə böyüdü -
 ayağında iri, yırtıq ayaqqabılar,
 əynində
 günəşin soldurduğu pałtarlar...

Amma
 yenə də sevdi göyüzünü,
 Baxarkən
 şüşəsiz pəncərələrindən:
 "Mənim də üroyim
 sənin qədər geniş və böyükdür." -
 dedi ürəkdən.

Gülbəyaz
 sevdi,
 amma vermodilər sevdiyinə,
 on dördündə, on beşində
 yoruldu körpə ürəyi -
 və çox sevdiyi
 göyüzüñə getməkdə
 tapdı çarəni...

Gülbəyaz -
 gül budağında
 solan qonçə,
 gecəkondunun tavanından
 asdı özünü...

Gülbəyaz -
 qara talenin Ay üzlü qızı,
 Gülbəyaz -
 o gündən
 içimdə ince-ince
 sizildayan bir sizli...

Hazırladı:
DİLSUZ

